



44 günlük Vətən müharibəsinin qazanılan zəfərindən sonra Tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, Zəngibasar mahali, İrəvan torpaqlarına qayıdış çağırışı və düşüncəsi siyasi, ideoloji motivli doktorina deyil İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarında yaşamış və oranın tərk etməyə məcbur edilmiş azərbaycanlıların tələyinin hüquqi əsaslarla beynəlxalq müstəvəyi dəşinması, onların geri qayıdışının reallaşması xarakteri daşıyır. Dövlətlər arasında sərhədlərin delimitasiya və demarkasiya mövzusunun müzakirə edildiyi dövrə siyasi-sosial, milli-mədəni, elmi və tarixi baxımdan bu tarixi məsələnin tədqiq və təbliğ edilməsi soyköküna bağlılıq, milli özünüdürk, milli tarixi şürə, habelə milli kimlik və milli-mədəni irs məsələləri ilə bağlı tarixşünaslıqda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmaq, həmçinin bir çox cavabı dəqiq olmayan müzakirəli məsələləri aradan qaldırmaq nöqtəyi-nəzərinən əhəmiyyətlidir.

Mif, utopiyə əsaslı erməni ideologiyasına son qoyan qəlebənin mahiyyəti və regionun strategiyası baxımınd不爱 əhəmiyyəti: Azərbaycan xalqının iradəsinə təmsil etməyən Kürəkçay, Gülvüstan, Türkmençay və Ədirnə müqavilələri regionun siyasi və coğrafi xəritəsini dəyişdirməyə nail oldu. Ədalətli olmayan müqavilələr nəticəsində Azərbaycan torpaqlarında yaranmış "erməni dövləti" tarixi ədalətin 44 günlük Vətən müharibəsindən sonra təcilli etmesi ilə regionun coğrafi xəritəsində öz yerini tapmaqdə və müyyəyen etməsində çətinlik çəkir. Ermənistən həqiqi və yaşaşmış tarixi inkar edib uydurma tarix

XVI yüzilin sonları və XVIII yüzilin 20-ci illərində Osmanlı-Səfəvi müharibələri zamanı İrəvan bölgəsi iki dəfə Osmanlı imperiyasının tərkibinə qatılmışdır. Osmanlı'nın hakimiyyəti dövründə İrəvan və ətraf mahallarda saray, məscid, karavansara, körpü, yollar və s. tikililər inşa olunub. Osmanlı hakimiyyəti dövrünə təsadüf edən 1728-ci ildə tərtib edilmiş Müfəssəl dəftərə görə, İrəvan əyalətində aşağıdakı ərazi vahidləri vardi: İrəvan əshəri, Qırxbulaq, Karpi, Maku, Xınzirək, Karni, Vedibasar, Dərəçiçək, Abaran, Göyçə, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzəmin nahiyyəleri, Şuragöl və Naxçıvan sancaqları

əsasında qoyulan utopik ideoloji hədəflər xülyasına 8 noyabr 2020-ci ildə Azərbaycanın tarixi zəfəri ilə son qoyuldu. 44 günlük müharibə sadəcə ermənilərin "əfsanəldirdiyi" Ohanyan səddini deyil, eyni zamanda xeyal, mif və utopiyə xülyasını məhv edib, onları utopik düşüncələrdən el çəkib tarixinin həqiqətləri ilə hesablaşmaq, üzləşmək və razılışmaq həqiqətləri ilə qarşı-qarşıya qoydu. Tarixin müxtəlif dövrlərində Azərbaycana aid torpaqların pay kimi Ermənistana verilməsi və bu torpaqlar hesabına er-

laşış sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə müsbət və həllədici mövqedən yanaşması;

* 10 noyabr müqaviləsinin şartları əməl edib, öz xalqının rıfahı namına münəqışacı və düşmən mövqeyindən el çəkib sülh və əmənamanlığın təmin olmasına səy göstərib töhfə verəsi.

Əfqan Vəliyev
Sosial Tədqiqatlar
Mərkəzinin
baş məsləhətçisi

Vətən müharibəsində qələbənin yaratdığı reallıqlar

Regional strategiyanın tarixi-siyasi aspektində təhlili



10 noyabr müqaviləsinin əsas maddələrindən biri Zəngəzur dəhliz və kommunikasiyaların qarşılıqlı açılmasıdır. Dəhliz, Ermənistən blokadadan çıxıb, Azərbaycan-Türkiyə ilə sosial-iqtisadi əlaqələr qurub dayanıqlı inkişaf etməsi üçün prioritət ortaya qoyar. Zəngəzur dəhlizinin açılması həmçinin tərəf-

Anadolu Selçuqlu dövlətinin, XIII-XIV əsrlərdə öz sərhədini aşış dünaya hökm etmək istəyən Böyük Mongol İmperiyasının, 1410-1468-ci illerde türk-oğuz tayfalarını birləşdirən mədəniyyəti inkişaf etdirən və Cahan şah bölgəde qalıcı izler qoyan Qaraqoyunu, 1468-1501-ci illərdə Azərbaycan və İranı idarə etmiş Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynayan və Azərbaycan dövlətçilik tarixində əhəmiyyətli yeri olan türk-oğuz boylarından ibarət Bayandır tayfası olan Ağqoyunlu (Faruk Sümer, "Ağqoyunlu", Diyanet Vakfı İsləm Ansiklopediyası, 270-271), 1501-1736-ci illərdə azərbaycanlıları vahid ittifaqda birləşdirib dövlət quran və İrəvan, Göyçə, Zəngəzur və Zəngibasarada məscidlər, medresələr, evlər, körpülər, yollar, karavansaralar inşa edən Səfəvilər dövlətinin, 1736-1747-ci illərdə isə türk-oğuz tayfası olan, Səfəvi dövlətinin dağıdılmasını həzm edə bilməyen Nadir şah və sələfinin Azərbaycan Türk kimliyi, vahid İsləm ümmətçiliyi düşüncəsi ilə yola çıxaraq Azərbaycan Səfəvi dövlətinin işgal olunmuş torpaqları üzerinde hökmranlığını bərpa etməye çalışmış İrəvan və qərbi Azərbaycanın digər ərazilərində karavansara, yol və müxtəlif mənşəli tikililər inşa edən Əfşarlar dövlətinin tərkib hissəsi olub. XVI yüzilin sonları və XVIII yüzilin 20-ci illərində Osmanlı-

Səfəvi müharibələri zamanı İrəvan bölgəsi iki dəfə Osmanlı imperiyasının tərkibinə qatılmışdır. Osmanlı'nın hakimiyyəti dövründə İrəvan və ətraf mahallarda saray, məscid, karavansara, körpü, yollar və s. tikililər inşa olunub. Osmanlı hakimiyyəti dövrünə təsadüf edən 1728-ci ildə tərtib edilmiş Müfəssəl dəftərə görə, İrəvan əyalətində aşağıdakı ərazi vahidləri vardi: İrəvan əshəri, Qırxbulaq, Karpi, Maku, Xınzirək, Karni, Vedibasar, Dərəçiçək, Abaran, Göyçə, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzəmin nahiyyəleri, Şuragöl və Naxçıvan sancaqları. Bütün bunlar təsdiq edir ki, Qərbi Azərbaycanda qədim dövrdən yaşayışın əyalətində əsas faktorlardan biridir. Tarixi faktlar əsasında Qərbi Azərbaycan tarixinin dövrlərə görə tarixi xronikası: İndiki Ermənistən sərhədləri içərisində olan Qərbi Azərbaycanın ərazisi e.e. IV əsr-e.705-ci ilə qədər mədəniyyətlər quran, qədim Azərbaycan dövləti Al-baniyanın, VIII-IX yüzillərdə islam dinini yayan Əreb xilafətinin, XI-XIII yüzillərdə bölgəyə ədalət getirən,

millet kimi yer tutub. Lakin XIX yüzilin sonu XX yüzilin əvvəllerində Rusiyanın mərkəzi əyalətlərindən ruslar, İran və Türkiyədən isə ermənilərin bu ərazilərə köçürülməsi ilə əhalinin etnik tərkibi və demografik vəziyyəti dəyişdi. Rusiya-İran (1804-1813 və 1826-1828), Rusiya-Türkiyə (1828-1829 və 1877-1878) müharibələrindən və 1861-ci il kəndli islahatından sonra, Cənubi Qafqaza xüsusiələ də azərbaycanlılara məxsus olan və azərbaycanlıların yaşadığı ərazilər ermənilərin köçürülmə siyaseti daha da sürətləndi. Belə ki, Türkmençay (1828) və Ədirnə (1829) müqavilələrinin imzalanmasından sonra, ermənilərin Qafqaza, xüsusiələ də Azərbaycan torpaqlarına köçürülməsi bir daha rəsmiləşdirildi. Qondarma "Erməni vilayəti" (1828-1848) yaradılıb, erməni kökənlərin sayı mexaniki şəkildə artırıldı (Dünya Azərbaycanlıları: Tarix və Müasirlik, Bakı, 2009, s.146).

Çar Rusiyasının bölgəyə hakim olması ilə İrəvan başda olmaqla tarixi torpaqlara ilk dövründə idarəcilik və çar əsər-idarəsinin qurulması məqsədi ilə ruslar köçürülməyə başlanıb. Köçən rus əhalisi idarəcilikdə dəha çox azərbaycanlıları əvəz edib, çar hakimiyyətinin dəyərlərinin yaradılmasında yer alıb dəha sonra isə ermənilər prossesə cəlb edilməklə onları sünni yaradılan "Erməni vilayəti"nin idarəciliyi statusuna getirilər. Köçürülən ermənilərin sayının bölgədəki azərbaycanlılara nisbətən üstünlük olduğu andan etibarən İvan Paskievicin tapşırığı əsasında İvan Şopen tərəfindən əhalisi sayımı və statistikası həyata keçirilib. Bu statistikadan çıxan demografiq göstəricilər əsasında ərazini "erməni vilayəti" kimi təqdim edib, erməniləşdirmə siyasetinin əsasını qoyublar. Ermənilərin köçürülib gətirilməsi, azərbaycanlıların deportasiya edilməsi prossesində cəvikkilər göstərilər, azərbaycanlılara aid topotimlər, hidronimlər, aronimlər və s. adların dəyişdirilməsində eyni cəvikkilərin göstərile bilinməməsi və ərazidəki adların sənədlərdə Azərbaycan mənşəli olması, işğal və mənimsemə siyasetini açıq-aşkar meydana qoyur.

həlli, kommunikasiyaların açılması və regionun dayanaqlı inkişafi namə sülh sazişinə əparan siyasi yolu izlərkən, ermənilər sülh sazişi cəhdlərini sülh müharibəsinə çevirməyə çalışın tərəf mövqeyindən çıxış edir. 27 sentyabr 2020-ci ildə Ermənistən ordusunun hücumu ilə başlayan və 44 gün sonra Azərbaycanın tarixi zəfər qazandığı Vətən müharibəsi Cənubi Qafqazın siyasi arxitekturasının yenidən dizayn olunması reallığını yaratdı.

* Yeni reallıq çərçivəsində Ermənistən tarixi həqiqətlərə razı-

lər arasında sosial-iqtisadi əlaqələrin qurulması iki cəmiyyət arasında qarşılıqlı dialoq və əmsaliyətin bərpası, əlaqələrin normallaşması ilə yanaşı eyni zamanda 32 il əvvəl də-bə-baba yurdlarından deportasiya olunan 250 min 336 nəfər Azərbaycanlılarının tekrar tarix boyu yaşadıqları inddiki Ermənistən ərazisindəki tarixi torpaqlara qayıtması üçün imkan və stimul yaradır. 1988-1989-cu illərdə Qərbi Azərbaycanda azərbaycanlıların tərk etməyə məcbur olduğu ərazilər sosial-iqtisadi cəhətdən Ermənistənə ən çox töhfə-